

HƏFTƏLİK BÜLLETEN №14¹

Azərbaycanda COVID-19

28 Sentyabr-4 Oktyabr 2020 üzrə mühüm faktlar və qərarlar

1. COVID-19: ölkə üzrə statistika

4 oktyabr 2020-ci il: Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata² əsasən həmin gün 130 nəfər yeni növ koronavirus infeksiyasına yoluxmuş, 1 nəfər vəfat etmişdir. Beləliklə, pandemiyanın başlanğıcından bu günədək COVID-19 xəstəliyinə yoluxanların ümumi sayı 40691 nəfərə çatmış, bunlardan 38496 nəfəri sağalmış, 596 nəfəri vəfat etmişdir. Hal-hazırda, 1599 aktiv xəstə mövcuddur. İndiyədək yoluxmanın müəyyən edilməsi məqsədilə keçirilmiş ümumi testlərin sayı 1137121 təşkil edir.

2. Mühüm qərarlar

28 sentyabr 2020-ci il: Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə³

Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılması barədə qərar qəbul etdi. Bu müddət ərzində həftə sonları ictimai nəqliyyatın hərəkətin və Bakı Metropolitenində sərnəşindəşimə fəaliyyəti dayandırılacaq.

3. Sahibkarların diqqətinə

29 sentyabr 2020-ci il: İqtisadi artıma və sahibkarlara dövlət dəstəyi tədbirlərinin mexanizmləri⁴

Koronavirus (COVID-19) pandemiyasından zərər çəkdiyinə görə muzzdlu işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısı (II mərhələ)

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilmiş qərara əsasən, 2-ci mərhələ çərçivəsində 228.175 muzzdlu işçini əhatə edən 22.603 vergi ödəyicisinə 104.083,3 min manat maliyyə dəstəyi göstərilib.

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq dövlətdən maliyyə dəstəyi almış fərdi (mikro) sahibkarların siyahısı (II mərhələ)

¹ Bülleten USAID tərəfindən dəstəklənən "Kiçik Sahibkarlığın İnkişafına Dəstək Layihəsi" çərçivəsində hazırlanır.

² https://koronavirusinfo.az/files/3/tab_04.10.2020.pdf

³ <https://nk.gov.az/az/document/4802/>

⁴ <https://economy.gov.az/article/i-qtisadi-artima-ve-sahibkarlara-dovlet-desteyi-tedbirlerinin-mexanizmleri/30857#>

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilmiş qərara əsasən, 2-ci mərhələ çərçivəsində 49.329 fərdi (mikro) sahibkara 13.252,0 min manat maliyyə dəstəyi göstərilib.

30 sentyabr 2020-ci il: Sahibkarlığın İnkişafı Fondu yeni qrafik çarx hazırlayıb⁵

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların maarifləndirilməsi istiqamətində daha bir addım atıb. “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” mövzusunda qrafik çarxda faizlərin subsidiyalaşdırılması ilə əlaqədar ən vacib məqamlar izah olunub.

Çarxda vurğulanır ki, faiz subsidiyası fəaliyyət sahəsi zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə daxil olan sahibkarlıq subyektlərinin kredit təşkilatlarından həmin fəaliyyət növləri üzrə 2020-ci ilin 10 mart tarixinə manatla aldıkları kreditlərə (o cümlədən, restrukturizasiya edilmiş kreditlərə) verilir. Qrafik təsvirlər faiz subsidiyasının kreditin faiz dərəcəsinin 10 faiz bəndi miqdarında, həmçinin sahibkarlıq subyektinə verilmiş kreditlər üzrə 2020-ci ilin mart ayından başlayaraq 12 aydan çox olmayan müddətdə ödənilmiş və ya ödənilməmiş faizlər üzrə verildiyini izah edir.

Qrafik çarxda həmçinin, bir daha diqqətə çatdırılır ki, sahibkarlıq subyektləri faiz subsidiyası əldə etmək üçün kredit aldıkları kredit təşkilatına müraciət edə bilərlər.

Bakı, 4 oktyabr 2020

⁵ <https://www.economy.gov.az/article/sahibkarligin-i-nkishafi-fondu-yeni-qrafik-charx-hazirlayib/31266>